

Qalacıq turizm imkanları ilə bərabər, "Ögey ana" filmi ilə də xatırlanır



Isti və bürkülü yay aylarında sərinhavalı rayonları-
mızda həm əcnəbi turistlər, həm də paytaxt və di-
gər iri şəhərlərin sakinləri ilə qələbəlik yaranır.
Elə məkanlarımız var ki, gözəl təbiəti, təmiz havası,
buz kimi suları ilə yanaşı, hansısa tarixi-mədəni hadisə-
lərə, yaxud tanınmış şəxsiyyətlərə, korifey sənətkarla-
ra bağlılığı ilə məşhurdur və həmin amilin ora turist
axınında böyük rolu var. Respublikamızın dilbər güşə-
lərindən olan İsmayıllının ən çox üz tutulan Qalacıq
kəndi də məhz bu mənada daim diqqət mərkəzindədir

Qalacıq rayon mərkəzinin dən 30 kilometr aralıda, dağların ətəyində yerləşir. İsmayıllı-Qəbələ yolunun üstündədir. Adı "küçük qala" mənasını verir. Əhalisi 2 min nəfərdən çoxdur. Sakinlərinin etnik tərkibi azərbaycanlılar və ləzgilərdən ibarətdir. Əsasən bağçılıq, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq və xalcaçılıqla məşğuldurlar.

Qalacıq geniş turizm potensialına malikdir. Kəndin hər iki yanından uçqun və yarganların arası ilə güclü dağ çayları axır. Əraziyə daxil olan kimi özünü möhtəşəm bir qalanın içərisində hiss edirson. Kəndə il ərzində minlərlə turist gəlir. Yay fəslində isə qonaqların axını daha da çoxalır. Turistləri buranın əsrarəngiz təbieti ilə bərabər, tarixi abidələri də cəlb edir. Abidələrdən ən məşhuru Səngər çayının sahilində yerləşən "Qasim xan" qalasının qalıqlarıdır. IX-XIV əsrlərə aidliyi ehtimal olunan tipli yerli əhali tərəfindən "Səngər qalası" adlanır. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında "Pirdavud" adlanan qəbiristanlıq dövlət tərəfindən qo-

runur. Ərazidə şırtlısı ilə diqqətçəkən şəlalə, göz oxşayan çoxlu sayda sərin bulaqlar çağlayır. Qalacıq şəlaləsinin hündürlüyü 50 metrdir. Şəlaləni görmək üçün dağ yolları ilə 6 kilometrlik piyada yol qət etməlisən. Amma həmin gözəlliyin seyrindən ötürü buna dəyər. Kəndin ərazisində çoxlu şabalıd bağları var.

Qalacıq kinematoqrafiya təximizdə də silinməz izlər qoymuşdur. Rejissor Həbib İsmayılovun müəllifi olduğu Azərbaycanın ən populyar filmlərindən biri "Ögey ana" burada çəkilib. Filmdəki İsmayııl itburnu topla-yarkən dağın partladılması və digər epizodların doğma yurd-larında ləntə alınması ilə qala-ciqlılar həmişə qürur duyurlar. O tarixə, yəni 1958-ci ilə qədər kəndə aparan cığır çox uzun çətin və təhlükəliydi. Həqiqətən, filmin çəkildiyi illərdə əra-ziyə yeni yol salınmırdı və partla-yış da gerçək idi.

"Ögey ana" filminin 60 il-lik yubileyində - 2018-ci ilin dekabrında, ərsəyə götürildiyi Qalacıq-İstisu arasında ekranəsəri ilə bağlı abidə qoyulub. Təssərbübüs İncəsənət Universiteti



şitetenin tələbələri tərəfindən qaldırılıb və həyata keçirilib. İki kəndi birləşdirən yolun inşası zamanı yüksək qayalığın parıldadılmasına kadri çəkilər, dağlıq ərazidə büstün quraşdırılması filmin çekilişində işti-rak edən yaşlı kəndlilərin böyük sevinci ilə qarşılanıb. Abidənin üzərindəki 2 əl forması biri İsmayılin, ikincisi isə ana-nın əlinin təsviridir.

Uzun illərdən sonra üzə çıxan başqa bir möqam isə "Ögeyana" filmində "İsmayıll" rolunu canlandıran Ceyhun Mirzəyevin tehlükeli epizodlarda dublyoru ilə evezlənməsidir. İsmayıllı rəyünün Qalacıq kənd sakin Vəqif Babayev balaca aktyorun dublyoru kimi filmdə rol alıb. Təklif ona kino çekilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sınıfə daxil olaraq film üçün dublyor axtardıqlarını deyiblər. Xarici görünüşündə İsmayıllı bənzədiyi üçün, rejissor Vəqif seçib. Kinoda həyecanın kulminasiya nöqtəsi sayılan dağdan itibarlı burnu budağının qopardılmas

ve partlayış səhnəsini o oynayıb. Çəkilişlər zamanı yaddaşalan digər anlar da az olmayıb. Akt-yorluq təcrübəsinin yoxluğuna rəğmən, həmin səhnələrə bacarıqla çəkilən kəndin azyaşlı sakini bu işə görə müəyyən qonorar da alıb. Film daha sonra aktyor və dublyor arasında six dostluq münasibətlərinin yaranması ilə nəticələnib. Vaqif Babayev bu filmdən sonra özünü aktyor kimi sinamaq istəsə də, bəzi səbəblərdən alınmayıb. Daha sonra başqa ixtisas üzrə təhsilini davam etdirib, xalçaçılıqla məşğul olmuşdur.

Hər halda, qədimlərdən bu kəndin təməlini qoyanların, zaman-zaman abadlığına böyük töhfələr verənlərin, kinematografiyamızın şah əsərlərindən birini yaradanların əksəriyyəti indi həyatda olmasalar da Qalacıq da, "Ögey ana" da yaşayır və tez-tez köhnə xatırələri yada salırlar...

Qurban CƏBRAYILOĞLU,
"Azərbaycan"